

Mədəni - Maarif


11 · 2006

0/11



*Qədim musiqi alətləri ansamblının 10 yaşı tamam oldu.
Yarandığı ilk gündən alətlərin "dili" ilə qədim musiqimizi
respublika və onun hüdudlarından kənardı təbliğ və təqdir
edən kollektivin uğurları o qədər böyükdür ki, onu 10 il
çərçivəsinə siğışdırmaq qeyri-mümkündür. Bu gün ansamblın
repertuarında 25-dək musiqi nömrəsi var. Onları dinlədikcə
xəyalən özünü XIV-XV əsrlərdə hiss edirsən...*

8000,



Heydər Əliyev və Azərbaycanda kitabxana işi

"Heydər Əliyev və Azərbaycanda kitabxana işi" adlı kitabın müəllifi əməkdar elm xadimi, əməkdar mədəniyyət işçisi, BMT yanında Beynəlxalq İnfomasiyalasdırma Akademiyasının akademiki, tarix elmləri doktoru, professor Abuzər Ali oğlu Xələfov 50 ildir ki, Bakı Dövlət Universitetində səmorəli elmi-pedaqoji fəaliyyət göstərir.

Milli kitabxanaşunaslıq elminin banisi, Azərbaycan kitabxanalarının tarixinin ilk tədqiqatçısı, respublikamızda ali təhsilli kitabxanaşinas-biblioqraf və kitabşunaslar hazırlayan ilk fakültənin yaradıcısı kimi professor A.Xələfovun adı vətənimizin sərhədlərindən çox-çox uzaqlarda da məshhurdur.

250-dən artıq elmi əsərin, o cümlədən 50-dən artıq monoqrafiya, derslik və dars vəsaitinin müəllifi olan A.Xələfov eyni zamanda ikiçildlik "Kitabxanaşunaslıq giriş" və "Azərbaycanda kitabxana işinin tarixi" fənlərinə dair ilk orijinal milli dərsliklərinin yaradıcısıdır.

2000-ci ildə professor A.A.Xələfov Azərbaycanda kitabxanaşunaslıq elminin və ali kitabxanacılıq təhsilinin inkişafındakı xidmətlərinə görə prezident Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Professor A.A.Xələfovun geniş oxucu auditoriyasına təqdim olunan "Heydər Əliyev və Azərbaycanda kitabxana işi" adlı fundamental monoqrafiyası müəllisinin uzun illər gərgin əməyinin neticisi olub, ulu öndər Heydər Əliyevin kitabxanaşunaslığından təsdiq olundu.

tinin tedqiqinə həsr edilmişdir.

Bu əsər 2006-ci ildə "Azərnəşr"da 312 səhifə həcmində 500 nüsxə tirajla, yüksək poliqrafiik şəkildə çap olunmuşdur.

Kitabın məslehətçisi AMEA-nın müxbir üzvü fəlsəfə elmləri doktoru, professor Ş.Y.Məmmədəliyevdir. Elmi redaktoru əməkdar elm xadimi, tarix elmləri doktoru, professor T.X.Musayevdir. Redaktorları pedagoji elmləri namizədi, dosent K.I.Aslan, tarix elmlər namizədi L.A.Məmmədovadır.

Vəsaitin rəyçiləri tarix elmləri doktoru, professor X.İ.İsmayılov və pedagoji elmlər namizədi, dosent N.İsmayılovudur.

Kitabın rəssamı Q.Fərəcov, yığım üzrə operator İ.Kərimova, kompüter tərtibatçısı M.Orucovdur.

Kitabda ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsindəki misilsiz xidmətləri ümumişləşdirilib elmİ nəticələr çıxarıılır. Burada kitabxanaların xalqımızın mədəni-mənəvi təreqqisində və cəmiyyətdəki rolü haqqında Heydər Əliyevin fikirləri şərh olunmuş, həmçinin onun XX əsrin 2 yarısında respublikada kitabxana şəbəkələrinin inkişafı, kitabxanaların mərkəzədirilməsi, kitabxana fondlarının inkişafı, əhaliye

kitabxana xidmətinin yaxşılaşdırılması, kitabxanaların maddi-texniki bazasının və kadr potensialının möhkəmləndirilməsi istiqamətindəki fealiyyəti konkret faktlar əsasında təhlil edilmişdir. Kitabda müstəqillik dövründə kitabxanaların qurunub saxlanılması, kitabxana işinin inkişaf istiqamətləri və dövlətin kitabxana siyasetinin formallaşmasında Heydər Əliyev ideyalarının şəhərinə qeyd yer verilmişdir.

Kitabxana işçiləri, habelə ulu öndərin həyat və fealiyyəti ilə məşğul olan tədqiqatçılar, eləcə də mədəniyyət və kitabxanaşunaslıq təhsili müəssisələrinin tələbələri və professor-müəllim heyəti üçün nəzərdə tutulmuşdur.

Mədəniyyətimizin mühüm sahələrindən biri olan kitabxana işi sahəsində çox mürəkkəb dövr olan son 10 ildə olduqca ciddi tədbirlər həyata keçirildi. Hər şeydən əvvəl keskin maliyyə çatınlığına baxma yaraq kitabxana şəbəkələri qurunub saxlandı. Bu gün faxrla demek olar ki, Azərbaycan MDB ölkələri içərisində dövlət kitabxana şəbəkəsinə qoruyub saxlayan, kitabxana müəssisələrinin özəlləşdirilməsinə qadağan edən yeganə respublikadır.

Bu dövrde böyük öndər Heydər Əliyev bir neçə dəfə M.F.Axundov

"Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bılık, zəka mənbəyidir. Ona görə elə kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən birlidir"

Heydər Əliyev

adına Azərbaycan Milli Kitabxanasına (əvvəller Azərbaycan Dövlət Kitabxanası) getmiş, şəxsi kitabxanasından həmin kitabxanaya xeyli kitab bağışlanmış, kitabxana, kitabxana işi və kitabxanaçı haqqında parlaq nitqlər söylemiş, kitabxananı "xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bılık, zəka mənbəyi" adlandırmışdır. Fərqlişdirici hələ ki, son 13 ildə kitabxana işi haqqında bir çox sorəncamlar və dövlət qərarları verilmiş, 1999-cu ildə Milli Məclis tərəfindən "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin qanunun böyük öndərimiz tərəfindən imzalanması mədəniyyətimizin bu mühüm sahəsinə böyük dövlət qayğısının tezahüründür.

Beləliklə, xalqımızın böyük oğlu, dünyasöhrəti siyasetçi, müstəqil Azərbaycan dövlətçiliyinin memarı, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza 34 illik rəhbərliyi dövründə mədəniyyətimizin çox mühüm sahəsi olan kitabxana dövlət qayğısı ilə ehətə olunmuş, bu sahə həmisi böyük öndərin diqqət mərkəzində olmuşdur. Məhz buna görədik ki, həmin illər respublikamızda kitabxana işinin tarixinin inkişaf və tərəqqi dövrü mərhələsi öz əksini tapır.

2-ci fesil "Azərbaycanda kitabxana işinin inkişafında Heydər Əliyev mərhelesi" (XX əsrin 70-80-ci illəri) adlanırdı. Burada əsasən Heydər Əliyevin fealiyyətinin sovet dövrü mərhələsi öz əksini tapır.

Müasir Azərbaycan tarixinin yeni, parlaq səhifələrinin yazılımasına böyük rolü olan bu dahi şəxsiyyətin ümummilli liderimiz olması bizi sevindirir.

İller, əsrlər keçəcək, ancaq Azərbaycan tarixinin Heydər Əli-

yen dövrü tariximizin ən parlaq sahifələrindən biri kimi qalacaq.

Azərbaycanda kitabxana işinin tarixinə döñüş dövrü kimi daxil olan bu illerde kitabxana quruculuğu sahəsində əldə olunan nailiyətlərin, baş verən proseslərin, əhaliye kitabxana xidmətinin təsəkili sahəsində meydana gələn yeni iş formə və usullarının təhlil edilib, öyrənilməsinə və ümumiləşdirilmesinə böyük ehtiyac duyulmadadır. Hazırkıda oxuculara təqdim olunan "Heydər Əliyev və Azərbaycanda kitabxana işi" adlı bu

ildə Milli Məclis tərəfindən "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin qanunun böyük öndərimiz tərəfindən imzalanması mədəniyyətimizin bu mühüm sahəsinə böyük dövlət qayğısının tezahüründür.

Kitab öz söz, 2 fesil, son söz əvəzi və əlavələrdən ibarətdir.

1-ci fesil "Azərbaycanda kitabxana işinin inkişafında Heydər Əliyev mərhelesi" (XX əsrin 70-80-ci illəri) adlanırdı. Burada əsasən Heydər Əliyevin fealiyyətinin sovet dövrü mərhələsi öz əksini tapır.

2-ci fesil "Heydər Əliyev və müstəqillik illərində Azərbaycanda kitabxana işi" adlanır və 13 başlıqdan ibarətdir. Bunlar aşağıdakılardır.

1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kitabxana şəbəkəsi müstəqillik illərində;

2. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası müstəqillik illərində;

3. F.Köçərli adına Respublika

Uşaq kitabxanası müstəqillik illərində;

4. C.Cabbarlı adına Azərbaycan Respublikası Gənclər kitabxanası müstəqillik illərində;

5. Respublika Təhsil Nazirliyinin kitabxana şəbəkəsi müstəqillik illərində;

6. Respublika Elmi-Pedaqoji kitabxanası müstəqillik illərində;

7. Alı məktəb kitabxanaları müstəqillik illərində;

8. Bakı Dövlət Universitetinin Elmi kitabxanası müstəqillik illərində;

9. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi kitabxanası müstəqillik illərində;

10. Respublika Elmi-Texniki kitabxanası müstəqillik illərində;

11. Azərbaycan Respublikası Prezidenti İslər İdəresinin kitabxanası müstəqillik illərində;

12. Azərbaycan Respublikası Milli Məclisin kitabxanası müstəqillik illərində;

13. Müstəqillik illərində kitabxana işi sahəsində dövlət siyaseti.

Demək olar ki, bu fəsildə Respublikanın əsas kitabxanaları haqqında təməlşən verilir.

Kitabda "Son söz əvəzi" başlığında deyilir:

"Ulu öndərin gələcək nəsillərə vəsiyyəti olan bu ölməz elmi-nəzəri irs içərisində mədəniyyət, kitabxana və mütəaliə məsələləri mühüm yer tutur. Cəmiyyətin bütün üzvləri: alimlər, ziyanlılar, təhsil işçiləri, mütəxəssisler, tələbələr və başqaları kimi kitabxanaların da bu ərsi öyrənməyə böyük ehtiyacı vardır".

Vəsaitdə diqqəti cəlb edən başlıqlardan biri de "Əlavələr" adlanır. Burada 5 bölmə və 12 yarım bölmə öz əksini tapmışdır.

Birinci bölmə "Heydər Əliyza" oğlu Əliyev haqqında qısa biografik məlumat" adlanır. Burada anadan olandan son mənzilə kimi olan konkret tarixlər öz əksini tapmışdır.

İkinci bölmə "Təltiflər" adlanır. Buraya "Heydər Əliyevin təltif olunduğu SSRİ-nin orden və medalları", "Heydər Əliyevin təltif olunduğu fəxri elmi adlar", "Heydər Əliyevin təltif olunduğu fəxri adlar və mükafatlar" daxildir.

Maraqlı başlıqlardan biri de "Heydər Əliyevin kəlamları" adlanır. Müəllif bu kəlamları "Biblioqrafik məlumat kitabı"-ndan götürmürdü.

"Əlavələr" bölməsindəki "Dünyanın görkəmli siyasetçiləri, elm və mədəniyyət xadimləri Heydər Əliyev haqqında" bölməsidir. Müəllifi görkəmli şəxslər olan Cəcə Buş (ABŞ), Jak Şirak (Fransa), Ockar Lui Skalfaro (İtaliya), Əlahəzər Arrixito (Yaponiya), Ferrux Əhməd Xanteqari (Pakistan), Kerevıl Navayana (Hindistan), Emil Konstantineku (Rumınıya) və s. Ümumiyyətə 115 şəxsin fikirləri öz əksini tapmışdır.

"Əlavələr"in 5-ci bölməsi "Heydər Əliyevin kitabxana işinə dair çıxışları, imzaladığı qanunlar, fərمانlar və serençamlar" adlanır və 8 paraqrafdan ibarətdir.

1. M.F.Axundov adına Dövlət kitabxanasında "Vətənə, dövlətə, xalqa sedaqt andı" miniatür kitabın təqdimat seviyyesindəki çıxışı, 3 iyun 1995-ci il;

2. "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanunu;

3. "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanunu tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı;

4. "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlşədirilməsinin Dövlət Proqramının" təsdiq edilmiş haqqında Azərbaycan Respublikasının Qanunu;

5. "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanunu;

6. "İnformasiya, inforasiyalasdırma və inforasiyanın mühabəsi haqqında" Azərbaycan Respublikasının Qanunu;

7. Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Fərmanı;

8. A.A.Xələfova "Əməkdar elm xadim" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərمانlarından ibarətdir.

Vəsaitin sonunda 84 adda istifadə olunan ədəbiyyatın siyahısı verilmişdir.

M.F.Axundov adına Azərbaycan Milli kitabxananın direktoru K.Tahirov vəsaitin çox dəyərlər olmasının nəzərə alaraq kitabın təqdimet mərasimində daha 1500 tirajla çap olunması təklifini irəli sürmüdüdür.

Bəs bir vəsaitin Dövlət Mükafatına təqdimati da məqsədəy-ğundur.

B.ƏLƏSGƏROV,
Beynəlxalq Nobel
İnformasiya Mərkəzinin
həqiqi üzü

Bunun motivlərini nə poema müəllifləri, nə də qəhrəmanları az-çox aydın şəkildə izah edə bilmirlər. Ən böyük izahat - "şəkkaka lənət" mözmunlu sözlərdən o yana getmir.

M.Müşfiqin "Buruqlar arasında" (1932) poemasında irəli sürürlən xalqlar dostluğunun motivasiyası bu cəhətdən xarakterikdir. Həm də müəllif süjetə daha çox kəskinlik vermək üçün erməni gənci ilə azərbaycanlı qızının möhəbbətini qələmə ahr (Müşfiq M. Əsərləri, II c., 1970, s. 111).

S.Vurğunun "26-lar" poemasında isə proletar beynəlmiləlciliyinin poetik konsepsiyası öz əksini tapmışdır. Burada da "ikinci dərəcəli" millətlərin dostluğunun fonunda rus fəhləsinin müstəsnə mövqeyi xüsusi nəzərə çatdırılır:

*Qartallı Qafqazın mərd
oğulları,
Ayırmاسın siz nə millət, nə din.
Birdir bu dünyada rəngi,
qabarı
Tarixi yaradan polad əllərin...
Atmağı öyrənin rus
fəhləsindən!*

(Vurğun S. İstiqlal tərənəsi, 1947, s. 298).

Lakin proletar beynəlmiləlciliyi yalnız "ikinci dərəcəli" millətlərə rus rəhbərliyi ilə kifayətlənmir; qlobal miqyasda çıxaraq bütün dünya proletariatını birləşdirmək məqsədi güdür. Moskova, 1935-ci ildə Sovetlər İttifaqının xoşbəxt həyatından və parlaq gələcəyindən fərqliyənən Müşfiqin gənc bir qəhrəmanı kədərlidir. Atanasi mehribanlıqla ondan soruşular ki, bəs xoşbəxt bir zamanda onu kədərləndirən nə-

Beynəlmiləlcilik 1920-30-cu illərin poemalarının ideoloji qaynağı kimi

Poema müəlliflərinə ilham verən və onların əsərlərində əks olunan ideyalardan biridə proletar beynəlmiləlciliyi ideyasıdır. Lakin burada da millətlərin iyerarxiyasında hamı bərabər deyildir: xilaskar rus milləti, rus proletariati və digər millətlər - bu bölgü sxematik şəkildə belədir. Xalqlar dostluğu əsasən azərbaycanlılar və başqa ikinci dərəcəli millətlər arasında təsvir edilir. 20-30-cu illərin poemalarında təsvir və tərənnüm edilən xalqlar dostlığında mistik bir çalar özünü bürüzə verir.

dir? Əcəba, bu qədər şən həyatda, gündən-günə gözəlləşən həyatda məsum bir çocuq qəlbinə qəm-kədər haradan yol tapmışdır? Məlum olur ki, kiçik qəlbə proletar beynəlmiləlciliyi ilə döyünen uşaqlar Almaniyannın, orada kapitalistlərin zülmü altında "qan ağlayan" işçilərin dördündən çəkirmiş. Lakin ata onun başını tumarlayaraq xoş vədlərlə sakitləşdirir:

*Mənim qəşəng oğlum,
mehriban oğlum!
Dünya qayğısına tutulan oğlum!
Hədədir çəkdiyin kədər,
iztirab...
Düşün, bu şeylərlə sönməz
inqilab!*

Azmi Avropada dönməz
oğullar?

Onları sarsıtmaz bu acı yollar!
Bu gün zəncirini qırınca

Telman,
Çıxacaq döyüşə əməkçi alman.
Öğlüm, qurulacaq orda da

sura,
Hər yandan qopacaq bir qızıl
ura.

(Müşfiq M. Əsərləri, II c., 1970, s. 98).

1936-ci ildə yazılmış "Azadlıq dastanı" poemasında isə Müşfiq "Qızıl Moskvam" mərkəz götürməklə bütün Qlobusu ortaya çəkir, rus xalqının bey-

nəlmilə xilaskarlıq missiyasını tərənnüm etməkdən yorulmur. Füzuli kimi, Bayron kimi Müşfiqdə də bir dünya kədəri özüňü bürüzə versə də, bu kədər nikbinliyə sömtənmış bir kədərdir, cünki şair əmindir ki: ...bir ölkə vardır,

Orda gün keçirən nə bəxtiyardır.
Gedirəm oraya, yol verin mənə,
Qızıl Moskvani göstərin mənə!

(Yenə orada, s. 258-259) - deyə bilən bir işçisi üçün nəticə yolu, nəcat qapısı mövcuddur.

M.Rahimin "Döyüş günləri" (1932) poemasının da əsas qayası "Rusiyədən əsən küləyi" təmsil edən Ivanovun siyasi rəhbərliyi altında Karapetə Gülhəmzonin döyüş dostluğunu təşkil edir. Xarakterikdir ki, poema boyu müxtəlif opportunist fikirlərə tutulan Karapetə Gülhəmzonu bu "solluq uşaq xəstəliyindən" məhz mətin və müdrik bolşevik Ivanov sağaldır.

Öz dərin ağılı və siyasi fərəsəti noticəsində ən çətin vəziyyətlərdən çıxış yolu tapır və heç zaman səhəv yolda yermir. Məsələn, terrorla terrorla cavab vermək, mədənləri yandırmaq istəyən Karapetə Ivanov belə deyir:

Xeyr, terrorçuluq bizim yol deyil,

O bir ölçü deyil, bir üsul deyil.
Nələr dediyimi yaxşı düşün bir,
Mədən onlarnı yox, ancəq
bizimdir.

(Rahim M. Seqilmış əsərləri, c. 2., 1957, s. 229)

Maraqlıdır ki, xacəpərətlərə əlbən olub öz din qardaşına, qan qardaşına qarşı çıxmış istəməyən türk fəhləsi Sərxanın cavabını M.Rahim, İvanovun layiqli şagirdi olan Karapetin dili ilə çox sərrast verir:

*Mənimçün müsəlman, erməni
birdir,
İşçinin hədəfi, düşməni birdir.
İstismar diniyasi... Nə din,
nə millət...*

(Yenə orada, s. 229).

20-30-cu illərdə - Azərbaycanın keşməkeşli, "çalxalanıb bulandığı", ancəq hələ "yağının yağ üstə çıxbı, ayranının ayranlıq" olmadığı illərdə yazılmış poemaların əksəriyyəti üçün siyasi-ideoloji təməylə aparıcı olسا da, onlar bu və ya digər fəlsəfi dünayagörüşünün, fəlsəfi məktəb və sistemin təsirinə də məruz qalaraq onlardan müəyyən ideya və obrazlar götürmüşlər.

Gülbəniz BABAXANLI